

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 250

Bakı şəhəri, 2 sentyabr 2021-ci il

“Audiovizual əsərlərin və fonogramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarin minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 24 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabineti-

nin 2007-ci il 24 avqust tarixli 132 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 858; 2008, № 7, maddə 683; 2018, № 8, maddə 1809; 2020, № 10, maddə 1273) ilə təsdiq edilmiş “Audiovizual əsərlərin və fonogramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarin minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları”nın 8-ci hissəsindən “xəzinə” sözü çıxarılsın.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

Xalq qəzeti .- 2021.- 10 sentyabr.- S.2.